

atb

atb
card

debet

**azn atb card üzrə
tariflər cədvəli**



azn atb card üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	Kartın müddəti	3 il
2	Kartın maks. sayı	1 ədəd
3	Kartın valyutası	AZN
4	Kart üzrə xidmət haqqı	0 AZN Əvvəlki dizaynda olan kartları yeni "ATB Card"-a dəyişdirdikdə, dəyişdirilən kartlar 3 il müddətinə ödənişsiz təqdim olunur
5	Card to Card xidməti ATB360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə*	0% komissiya
6	"Card to Card" xidməti – atb card debet kartlarına xarici bankların kartlarından vəsait daxil olduqda	2%
7	Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
8	www.pay.atb.az vasitəsilə Banka məxsus olan debet kartın balansının artırılması ATB360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə mədaxil	0%
9	Kartın balansının MilliÖn/E-manat vasitəsilə artırılması**	Mədaxil üzrə bankın komissiyası: 0% MilliÖN/E-manat tərəfindən xidmət haqqı: 1%
10	Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə***	0 AZN
11	Kart hesabına ilkin minimal balans tələbi	0 AZN
12	Sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
13	SMS-Xəbərdarlıq xidməti	0 AZN
14	PIN Change xidməti	0 AZN
15	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
16	Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
17	Mobil Bank xidməti	0 AZN
18	Əlavə kart dəyəri****	15 AZN
19	Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
20	Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	10 AZN
21	Erase PIN xidməti (PIN kodun olmadığı/itirildiyi halda)	2 AZN
22	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	0%
23	"Unique" (lotoreya, mərc oyunları)	15% (min. 6 AZN)
24	Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı	Məbləğin 0.1% (min. 10 AZN - maks. 50 AZN)
25	Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
26	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)*****	10 AZN
27	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)*****	20 AZN
28	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)*****	60 AZN
29	Card to Card xidməti (digər üsullarla)	0.15% (min. 0.60 AZN)

* Ay ərzində maks. məbləğ 20,000 AZN və ya onun xarici valyuta ekvivalenti.
Min. əməliyyat məbləği 1 AZN

** Ay ərzində maks. məbləğ 15,000 AZN

*** Müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

**** Eyni hesaba bağlı əlavə kartın alınması yalnız müştərinin yetkinlik yaşına çatmamış öz övladlarına (və ya övladlığa götürülmüş uşaqlara) uşağın doğum haqqında şəhadətnaməsini təqdim edilməklə icazə verilir.

***** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeydlər:

- Onlayn əməliyyatlar üzrə aylıq limit: 100,000 AZN və ya onun xarici valyuta ekvivalenti
- Xarici banklara məxsus kartlarla ATB360 mobil tətbiqi və pay.atb.az səhifəsi vasitəsilə mədaxil mümkün deyil



azn atb card üzrə tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı		ATB CARD Debet AZN
30	"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə*	0%
31	"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə*	0%
32	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında nağdlaşdırma	Ay ərzində 1,000 AZN-dək - 0% 1,000 AZN-dən yuxarı hissəsinə - 1,5%
33	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1,5% (min. 3,50 AZN)
34	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1,5% (min. 6 AZN)

* Vəsait AZN valyutasında nağdlaşdırıldıqda

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiya haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır
- ATM-lərdən aylıq nağdlaşdırma: maks. 20,000 AZN və ya onun xarici valyuta ekvivalenti



Cashback və Debet qalığına gəlir		
35	Debet qalığına gəlir*	İllik 5%
36	Yanacaq doldurma məntəqələri	1%
37	Onlayn	1%
38	Elektronika	2%
39	Restoran və kulinariya	2%
40	Geyim və aksesuar	1,5%
41	Market	0,5%
42	Təhsil	3%
43	Səhiyyə	1%
44	Digər ödənişlər	1%

* AZN valyutada olan debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin debet kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35,000 (otuz beş min) AZN-dır)

Qeydlər:

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır

CashBack proqramına daxil olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash